

AZƏRBAYCAN RESPUBLİKASI TƏHSİL NAZİRLİYİ  
BAKİ DÖVLƏT UNIVERSİTETİ

*Olyazması hüququnda*

SEVİNC ƏHMƏD qızı ABDİNOVA

«KİTABI-DƏDƏ QORQUD» DASTANLARININ  
DİLİNDE FELİ BİRLƏŞMƏLƏR

10.02.01 – Azərbaycan dili

Filologiya elmləri namizədi alimlik dərəcəsi  
almaq üçün təqdim edilmiş dissertasiyanın

A V T O R E F E R A T I

BAKİ – 2007



Dissertasiya işi Azərbaycan Dilər Universitetinin  
Azərbaycan dilçiliyi kafedrasında yerinə yetirilmişdir.

**ELMİ RƏHBƏR:**

Filologiya elmləri doktoru,  
professor

Y.M.SEYİDOV

**RƏSMİ OPPONENTLƏR:**

Filologiya elmləri doktoru,  
professor

C.Ə.CƏFƏROV

Filologiya elmləri namizədi,  
dosent

İ.D.VƏLİYEV

Aparıcı təşkilat: Bakı Slavyan Universiteti

Dissertasiya işinin müdafiəsi «23 » fevral 2007-ci  
il saat «14 » də Bakı Dövlət Universitetinin nözdindəki  
D.02.181 İxtisaslaşdırılmış Şuranın iclasında  
keçiriləcəkdir.

Ünvan: AZ 1148, Bakı şəhəri, Z.Xəlilov küçəsi, 23.

Dissertasiya ilə Bakı Dövlət Universitetinin  
kitabxanasında tanış olmaq olar.

Avtoreferat «22» yanvar 2007-ci ildə  
göndərilmişdir.

İxtisaslaşdırılmış Şuranın  
elmi katibi, filologiya elmləri  
doktoru, professor: Məşəq H.HÜSEYNOV

## İŞİN ÜMUMİ XARAKTERİSTİKASI

«Kitabi-Dede Qorqud» eposu ədəbi-bölli sonet nümunəsi olmaqla yanaşı, həm də dilimizin, tariximizin, etnoqrafiyamızın, milli psixologiyamızın, filofo və mifologiyamızın bir-birinə çulğalığı tükənmiş bir xəzinedir. Eto bu səbəbdən də o, Azərbaycan, ələcə də bütün türk dünyası alimlərinin və dünya türkoloqlarının döñə-döñə müraciət etdiyi bir monbedir. Şifahi ədəbiyyatımızın parlaq nümunəsi olan «Kitab» cəni zamanda möeyyon zaman kəsiyində xalqımızın içtimai varlığını, milli düşüncə və təfakkür tərzini, həyat və comiyyət barəsindəki anlayışlarını, humanist dünyagörüşünü, mənəvi dünyasını, bəşəri keyfiyyətlərini, oxlaqı, estetik və hüquqi baxışlarını özündə oks etdirən, yüz illərin sınağından keçirib bu gələnə çədirdən, həç vaxt öz parlaqlığını və keyfiyyətini itirməyəcək bir salnamədir. Abidə azərbaycanlılar üçün milli loyaqət, qürur, fezr nişanəsidir, xalqın daxili birliyi və vahid dövlətçiliyinin rəmziidir.

«Kitabi-Dede Qorqud» dastanlarının araşdırılması son illərdə daha güclü vüset alıb. Azərbaycan xalqının ümummilli lideri, mərhum prezidentimiz H.Əliyevin «Kitabi-Dede Qorqud»un 1300 illik yubileyinin keçirilməsi barədəki 20 aprel 1997-ci il tarixli fərmanı abidonin noşri və tədqiqi mosololerinə xüsusi tokan verdi.

Mövzunun aktuallığı. «Kitabi-Dede Qorqud»a həsr olunmuş osorlor dastanların elmi-tonqidi metninin hazırlanması və çap edilməsi, ümumi xarakterli işlər, abidonin şifahi xalq ədəbiyyatı nümunəsi kimi tədqiq olunduğu, ələcə onun dilinin tədqiqi edildiyi osorlar kimi bir neçə qrupa ayırmak olar.

Lakin sonuncu qrup osorlarda abidonin dilinin grammatik xüsusiyyətləri daim nəzərdən konar qalmışdır.

Ümumiyyətlə, Azərbaycan dilinin tarixi grammatikasına həsr olunmuş monoqrafik tədqiqatlarda feli söz birleşmələri probleminin üstündən sükütlə keçilmişdir. Bu, o deməkdir ki, dilimizdəki feli söz birleşmələri diaxronik aspektde araşdırılmayıb. Bu monada dissertasiya işi tekce «Kitabi-Dede Qorqud» dastanlarının dilində deyil, həm də Azərbaycan dilli hər hansı bir abidonin feli birleşmələrinin araşdırılması baxımından xüsusi əhəmiyyət kosub ədir.

Araşdırmanın məqsəd və vəzifələri. Dissertasiya işinin məqsədi «Kitabi-Dede Qorqud»un dilindəki feli birleşmələri tədqiq

etməkdir. Bu məqsədə çatmaq üçün qarşıya al idənin dilindəki feli birleşmələrin:

- təsvirini vermək;
- struktur tiplerini müoyyənlaşdırmaq;
- semantik tiplerini müoyyənlaşdırmaq;
- onları emələ götürən komponentlər arasında grammatik əla-qə növlerini müoyyənlaşdırmaq;
- aynı-aynı struktur tiplerinin işlənmə tezliyini müoyyənlaşdırmaq, bunları qədim türk yazılı abidələri, Azərbaycan dilinin digər yazılı abidələri və cələbə də müasir Azərbaycan dilindəki nümunələrlə fərqli və oxşar cəhətlərini ortaya çıxarmaq
- inkişaf seviyyosunu ortaya çıxarmaq və ayrı-ayrı struktur tiplerin kök türk dili seviyyesində rekonstruksiya olunmasının mümkünliyünü araşdırmaq kimi vəzifələr qoyulmuşdur.

**Araşdırmanın obyekti.** *Tədqiqat işinin obyekti «Kitabi-Dədo Qorqud» dastanlarının dilidir.* Araşdırma F.Zeynalov və S.Əlizadə tərəfindən 1988-ci ildə çap etdirilmiş etmi-tonqidi mətn osasında aparılmışdır. Hər hansı konkret nümunəni doğaqlaşdırmaq istədikdən H.Arəslının, O.Ş.Gökyayın, M.Erginin, Ş.Cəmşidovun, S.Q. Əlizadənin tortib etdiyi mətnlər, V.V.Bartoldun rusca tərcüməsinə, cələbə də abidonin əlyazmasına müraciət olunmuşdur.

**Araşdırmanın predmeti.** Dissertasiya işinin predmeti feli birleşmələrdir. Əsas hissəsi (tabeədici komponenti), fellerlə ifadə olunan birleşmələr feli birleşmələr adlanır. Dissertasiya işindəki tədqiqat Y.Seyidovun feli birleşmələrlə bağlı təsnifatı osasında tədqiq olunmuşdur.

**Araşdırmanın yeniliyi.** Dissertasiya işində araştırma noticəsində aşağıdakı yeniliklər əldə olunmuşdur:

- Azərbaycan dilçiliyində, cələbə də türkologiyada ilk dəfə olaraq feli birleşmələr diachronik aspektde tədqiqata çəlb olunmuşdur;
- «Kitabi-Dədo Qorqud» dastanlarının dilində istifadə olunmuş feli birleşmələr ilk dəfə olaraq tam şəkildə araşdırmağa çəlb edilmiş, onların bütün struktur və semantik tipləri müoyyənlaşdırılmışdır;
- «Kitabi-Dədo Qorqud» dastanlarının dilində işlənən feli birleşmələrin ayrı-ayrı struktur-semantik tiplerinin işlənmə tezliyi müoyyənlaşdırılmış və bu tozahürün izahına cəhd edilmişdir;
- hər iki tərəfi feli bağlama ilə ifadə oluran feli birleşmə tipi təsbit edilmişdir;

- feli birleşme.ərin ayrı-ayrı struktur-semantik tiplerinin kök türk dili soviyyesinde rekonstruksiyasına cohd edilmişdir;
- «Ad + fel» tipli feli birleşmelerde birinci komponenti məkanı hallardan birinin şəkilçisini qəbul etmiş struktur-semantik variantların az işlenmosının səbəbləri izah edilmişdir və s.

**Araşdırmanın metodu.** Dissertasiya yazılıarken işin xarakteri ilə bağlı təsviri və tarixi-müqayisəli metodlardan istifadə edilmişdir.

**Araşdırmanın nəzəri və praktik əhəmiyyəti.** Araşdırmanın nticeleri tekce Azərbaycan dilçiliyində deyil, eləcə də türkologiyada kök salmış bir çox müdədalara yeniden baxmayı və yeni ümumilaşmalar aparmağı şərtləndirir. Xüsusun, feli birleşmələrin təsnifatı, əmələ gəlmə və inkişaf tarixi, strukturu ilə bağlı məsələlərə yəni baxış və irəli sürülən mühəhizələr dissertasiya işinin tekce praktik deyil, həm də nəzəri əhəmiyyət kəsb etdiyini göstərir. İstər Azərbaycan dilçiliyində, əstərə də türkologiyada feli birleşmələr məhz bu osorla tarixi planda araşdırılmaya cəlb olunduğundan dissertasiya işi sonrakı tədqiqatlar üçün metodoloji baza rolunu oynaya bilər.

Dissertasiya işinin materialları və araşdırmanın nticeleri Azərbaycan dili tarixinə və türkologiyaya aid yazılaceq osorlarda, eləcə də ali məktəblərdə dil tarixi və türkologiya kurslarının tədrisi zamanı istifadə edile bilər. Bütün bunlar dissertasiya işinin praktik əhəmiyyətə malik olduğunu göstərir.

**Işin aprobasıyası.** Dissertasiya işi Azərbaycan Dillər Universitetinin Azərbaycan dilçiliyi kafedrasında müzakirə edilmişdir. İşin əsas müdəddələri aspirant və gənc tədqiqatçıların konfranslarında morozlu edilmiş, AMEA-nın və universitetlərin elmi noşrlarında 11 möqalə şəklində noşr etdirilmişdir.

**Dissertasiya işinin quruluşu.** Dissertasiya işi giriş, üç fosil, nticə, istifadə edilmiş elmi ədəbiyyatın və monobolorın siyahısından ibarətdir.

## İŞİN MƏZMUNU

«Giriş»də mövzunun aktuallığından, tədqiqatın elmi yeniliyindən, məqsəd və vəzifələrdən, elmi-praktiki əhəmiyyətindən bahs olunur.

Dissertasiya işinin I fosli «Kitabi-Dədo Qorqud» dastanlarının dilində «ad – fel» tipli feli birleşmələr» adlanır. Birinci komponenti (yonı tabe tərəfi) isim, sıfat, say və əvvəzlilikdə, ikinci

terofi (tabe eden torofi) iso feli təsriflənməyən formaları ilə ifadə olunan feli birleşmələr bu tip birleşmələri emələ getirir. «Kitabi-Dedo Qorqud» dastanlarının dilində işlənmiş «ad + feli» tipli birleşmələri toroflorinin hansı nitq hissəsi ilə ifadə olunması baxımından aşağıdakı şəkildə qruplaşdırmaq olar:

- 1) Birinci təref isimlə, ikinci təref feli bağlamalarla ifadə olunur;

*Əra varaludan bəri qarnum toymadı... (KDQ, 33);\**

- 2) Birinci təref isimlə, ikinci təref feli sıfetlərlə ifadə olunur:

*Qonağı gəlməyən qara evlər yüksələ, yeg! (KDQ, 32);*

- 3) Birinci təref isimlə, ikinci təref iso mesdərlə ifadə olunur:

*Bamst Beyrəgə diləməgə gəlməşəm (KDQ, 56);*

- 4) Birinci təref evezliklə, ikinci təref iso feli bağlamalarla ifadə olunur: *Oğuz bogları buni görək ol-olsa çaldılar (KDQ, 52);*

5) Birinci təref ovozliklə, ikinci təref iso feli sıfetlərlə ifadə olunur: ... *vo neçə buna bənzər söz söylədi (KDQ, 31);*

6) Birinci təref evezliklə, ikinci təref iso mesdərlə ifadə olunur: *Baba, bu sözü sən man, a diməmək garak idin (KDQ, 86);*

7) Birinci təref sıfotlə, ikinci təref iso feli bağlama ilə ifadə olunur: *Anam mənim üçün gög geyib, qara sarınsun (KDQ, 75);*

8) Birinci təref sıfot, ikinci təref iso feli sıfetlə ifadə olunur: *Könlən yuca tutan orda dövlət olmaz (KDQ, 31);*

9) Birleşmənin birinci torofı sayla, ikinci təref iso feli bağlama ilə ifadə olunur: *Oğuz bogları birin gəlüb, yığnaq olmağa başladı (KDQ, 34);*

10) Birleşmənin birinci torofı sayla, ikinci torofı iso feli sıfetlə ifadə olunur: *Ol kaforın üçün atub, birin yarmaz oqçısı olur (KDQ, 70).*

Abidənin dilində «ad + feli» tipli feli birleşmələrin araşdırılması göstərir ki, burada həmin tip birleşmələrin 10 modeli müşahidə olunur. Bunların içorisində «isim + feli bağlama», «isim + feli sıfot», «isim + mesdər», «ovoziqlik + feli bağlama», «ovoziqlik + feli sıfot» modeli ilə düzənlənlər daha çox işlənir, feli birleşmələrin «ovoziqlik + mesdər», «sıfot + feli bağlama», «sıfot + feli sıfot», «say + feli bağlama», «say + feli sıfot» modeli ilə düzənlənləri seyrək işlənir.

\* Nümuneler F.R.Zeynalov və S.Q.Olizadənin tərtib etdiyi elmi-təqnidə mətnindən götürülür. «KDQ» ixtisarından sonra verilən rəqəmlər həmin kitabın sohifəsini göstərir.

«Şifot + mosdor» ve «əşy + mosdor» modeli üzrə düzələn feli birleşmələr müasir dilimizdə geniş işlənədə, abidonin dilində müşahidə olunmur.

«Ad + fel» tipli birleşmələrin birinci komponenti kimi çıxış edən sözler ismin bu və ya digər halında duraraq çeşidli münasibəllər ifadə edir və bu əsasda təsnif olunur: 1) Adlıq hallı birleşmələr; 2) Tesirlik hallı birleşmələr; 3) Yönlük hallı birleşmələr; 4) Yerlik hallı birleşmələr; 5) Çıxışlıq hallı birleşmələr.

«Kitabi-Dədə Qorqud» dastanlarının dilindəki adlarla fellərin birleşməsindən əmələ gələn feli birleşmələrin yuxarıdakı şəkildə təsnif olunması Azərbaycan dilindəki halların tarixi inkişafı və formalasması ilə bağlı olub, spesifik seciyyə daşıyır. Yəni feli birleşmələrin qruplaşdırılması hər hansı bir dildəki halların sayına mütləqənəfət şəkildə aparılır. Abidonin dilində tok-tok hallarda -in<sup>4</sup> şəkilçisi ilə düzələn alet hali da müşahidə edilir. Müq.ət: *Bir yazın bir güzin buğayla buğrayı savasdırıralardı* (KDQ, 36); *Buğa kötüün-kötüün getdi* (KDQ, 36) və s. bu nümunələrdə Alet halının işlənməsi inkar edilməzdir. Lakin bu mövqelərdə işlənən alet hali sözələr arasında əlaqə yaratmaqdən daha çox zərfdüzəltməyə xidmət edir. Bu şəkilçinin feli birleşmə əmələ gətirməsi abidenin dilində yalnız bir dəfə müşahidə olunur. Müq.ət: *Oğuz högleri birin gölüb yüksəq olmağa başladı* (KDQ, 34). Hətta bu nümunədə də alet hali şəkilçisi qəbul etmiş söz zərfdüzəltmə prosesinə xidmət edir.

«Kitabi-Dədə Qorqud» dastanlarının dilində «ad + fel» tipli feli birleşmələrin geniş yayılmış növlərindən biri adlıq hallı feli birleşmələrdir. Bu növ birleşmələrin birinci torofində adlıq halda olan hər hansı bir söz, ikinci torofində isə fəlin afinit formalarından biri durur. Y.M.Seyidov qeyd edir ki, türk sistemli dillərin feli birleşmələrini ayıran əsas cəhətlərdən biri həmin birleşmələrdə ismin adlıq halında olan sözələrin iştirak edə bilməsidir.<sup>1</sup>

Abidonin tədqiqi göstərir ki, burada ikinci torofı feli bağlama-larla ifadə olunan birleşmələr üstünlük təşkil edir. Lakin qeyd olunmalıdır ki, bir sıra feli bağlamaların adlıq haldəki sözə əlaqə saxlaya biləməsi onların cümledəki yerindən və monasından asılı olur. Araşdırma göstərir ki, abidonin dilində «ad + fel» tipli feli birleşmənin bu struktur tipinin ikinci komponenti kimi -ib<sup>4</sup>, -ibən<sup>4</sup>, -ibəni<sup>4</sup>, -anda<sup>2</sup>, -inça<sup>4</sup>, -diqda<sup>4</sup>, -zoc<sup>2</sup>, -caq<sup>2</sup> (-icək), -madın<sup>2</sup>, -kon (-ikon), -

<sup>1</sup> Seyidov Y. Azərbaycan dilində söz birleşmələri, səh. 254.

(ma)-miş<sup>2</sup>, -diğimda<sup>4</sup>, -diğında<sup>4</sup>, -ali<sup>2</sup>, -a<sup>2</sup> şokılçılı feli bağlamalar çıkış edir. Mütq. et: *Oğul dəxi neyəsün, baba ölüb mal qalmasa* (KDQ, 31); *Göz qaquban könül alan anun, görklisi olur* (KDQ, 86); «*Oğul», «əğul» deyübəni bozluyalınu?» (KDQ, 73); *Qarla yağmur yağanda çaxmaqlı çoban* (KDQ, 45); *Qadir tanrı verməyince ar bayımaز* (KDQ, 31); *Saqalı uzun tat ari banlıdıqda* (KDQ, 34); *Çoban böyle digəc Qazan ah etdi* (KDQ, 45); *Oğuz bağları buni görürək ol-əla çaldılar, gülüşdüler* (KDQ, 63); *Sarı yılan soqmadın ağača tonim qalqub şışər* (KDQ, 38); *Gecə yaturkən Qaracığ çoban qara qayğılu vəqəf gördü* (KDQ, 40); *Mərə, çoban! Qarnın acıq-mamış, gözün qararmamış bu ağačı qoparı gör* (KDQ, 46); *Qara ölüm gəldigində keçit versin* (KDQ, 41); *Beyrək gedəli Bam-bam dəpə bayına çıqdımmi, qız?* (KDQ, 65); *Ulu-kiçi qalmıya – söz aydn-na* (KDQ, 89).*

Adlıq halli feli birleşmenin struktur-semantik tiplerinden biri de birinci tərofi adlıq halda olan hər hansı bir söz, ikinci tərofi isə feli sıfatla ifadə olunan feli birleşmələrdir. Bu tip birleşmələrdə birleşmenin ikinci komponenti rolunda -an<sup>2</sup>, -diğim..., -acaq<sup>2</sup>, -ası<sup>2</sup>, -ar<sup>2</sup> şokılçılı feli sıfatları çıkış edir. Mütq. et: *At yemiyən acı otlar bitinəz, bitməz, yeg!* (KDQ, 32); *Dünə karvan keçdigin turğay bilür* (KDQ, 32); *Oğul, sən varacaq yerlərin tolumac-tolaməc yolları olur* (KDQ, 86); *Sən varası kafor degil* (KDQ, 70); *Ala yılan sökəməz onun, ormanı olur* (KDQ, 86).

Qeyd etmək lazımdır ki, ikinci tərofi feli sıfatları formalasən adlıq halli feli birleşmələrin ikinci komponenti rolunda, osason, -an<sup>2</sup> və -diğim... şokılçılı feli sıfatları çıkış edir. Digər şokılçılırlar formalasən feli sıfatları bu mövqədə seyrək işlənir.

Adlıq halli feli birleşmenin struktur-semantik tiplerinden biri de birinci tərofi adalarla, ikinci tərofi isə mosdorla ifadə olunan feli birleşmələrdir. Tedqiq etdiyimiz abidənin dilində feli birleşmenin bu növü az müşahidə olunur. Mütq. et: *Mən qaraquç atıma binmədin ol binmax gərok!* (KDQ, 55); *Oğul içün ata ölmək eyb olur* (KDQ, 74); *Uzun binar deməkla maşhur bir binar vardi* (KDQ, 98).

Abidədən gotirdiyimiz nümunələrdən aydın olur ki, abidənin dilində qeyri-predikativ feli birleşmələrin osas üzvü kimi çıkış edən feli bağlama, feli sıfat və mosdor formaları ismin adlıq halindəki sözlerle əlaqəyə girərək adlıq halli feli birleşmə omolo getirir. Qeyd etmək lazımdır ki, istor Azərbaycan dilçiliyində, isterse de türkoloji dilçilikdə adlıq halli feli birleşmələrin varlığı şübhə altına alınır. İkinci bir tərofdən adlıq halli feli birleşmeni omolo getiren təroflar

arasındaki grammatik əlaqə mosolosi də dilçiliyimizdə mübahiseli şəkilde qalmaqdadır. Mosolon, Ə.Abdullayev adlı hall feli birleşmələrə birinci komponentin qeyri-müəyyən yiyilik halda olduğunu və təreflər arasında idarə əlaqəsinin varlığını iddia edir.<sup>1</sup> Q.S.Kaizmov təreflər arasında sintaktik əlaqə üsullarına görə feli birleşmələri üç qrupa ayırır və adlıq hall feli birleşmələri koordinativ feli birleşmələr adlaşdırır. Onun fikrinə, koordinativ feli birleşmələrin aslı torəfi adlıq halda olur və əsas təreflər prosodik vasitələrin və söz sırasının kəmoyilo əlaqələndirir. Feli birleşmələrin bu tipi subyekt əlaqəli birleşmələri ohata edir.<sup>2</sup> Başqırd dilindəki söz birleşmələrini tədqiq edən D.S.Tikcəyev bu dildə adlıq hall feli birleşmələri ayırmır.<sup>3</sup> Şor dilində feli sıfotı tədqiq edən A.V.Yesipova isə feli sıfot tərkiblərini cümlə hesab edir.<sup>4</sup> N.P.Direnkova, X.Rustamov, N.Z.Hacıyeva da eyni mövqedədir.<sup>5</sup>

Biz bu mosolede Y.M.Seyidovun mövqeyini müdafiə edirik. Onun fikrinə, adlıq hall qeyri-predikativ feli birleşmələrin toroflorının grammatik əlaqəsi dilçiliyimizdə qeyd edilən tabelilik əlaqəsinin heç bir növünə uyğun gəlmir. Bu o deməkdir ki, Azərbaycan dili üçün və ümumiyyətə, türk dilleri üçün qeyd edilən üç tabelilik əlaqəsi bu dillərdə olan faktiki əlaqə növlərini ohata edə bilmir.<sup>6</sup>

Adlarla feldən yaranan feli birleşmənin bir növü də təsirlik hall feli birleşmələrdir. Təsirlik hall feli birleşmələrin məzmununu ümumi monada obyekte təsiri keçən hal və hərəkət təşkil edir. Buna görə də bu birleşmələr bəzən obyekti birleşmələri də adlandırırlar. Təsirlik hall feli birleşmələrə təsirlik halının yalmız obyekti bildirmək xüsusiyyəti deyil, elage də onun bütün xüsusiyyətləri öz əksini

<sup>1</sup> Abdullayev Ə.Z. Müasi: Azərbaycan dilində tabeli mürekkeb cümələlər, Bakı, 1974, sah.52-67.

<sup>2</sup> Kazimov Q.S. Müasir Azərbaycan dili. Sintaksis, Bakı, 2000, sah. 56.

<sup>3</sup> Tikcəyev D.C. Структурные типы словосочетаний в современном башкирском языке, АКД, Уфа, 1974, стр. 12.

<sup>4</sup> Yesipova A.V. Определительные функции причастия в тюркском языке, АКД, Алма-Ата, 1982, стр. 14.

<sup>5</sup> Dyrənkova N.P. Grammatika oïrotского языка, М.-Л., 1940, стр. 270; Rustamov X. Сложноподчиненные предложения с дополнительным в современном узбекском языке, АКД, Ташкент, 1960, стр. 6; Gadjieva N.Z. Типы придаточных предложений в азербайджанском литературном языке, АКД, М., 1951, стр.11.

<sup>6</sup> Seyidov Y. Azərbaycan dilində söz birleşməleri, sah. 281.

tapır. Bunlardan biri tosirlik halli feli birleşmelerin konkret ve ümmümi, müeyyən və qeyri-müeyyən anlayış ifadə etməsidir. Başqa sözə desək, tosirlik halli birleşmələr definitivlik kateqoriyasının daşıyıcısı kimi çıxış edirlər.<sup>1</sup>

Abidənin dilindəki tosirlik halli feli birleşmələrin aşağıdakı struktur-semantik tiplərini müəyyənlaşdırmaq olar:

Birleşmənin birinci torəfi -<sup>1</sup>i, -<sup>ni</sup><sup>1</sup> şəkilçisini qəbul etmiş sözə, ikinci torəfi iso -ib<sup>4</sup>, -iban<sup>4</sup>, -ibani<sup>4</sup>, - anda<sup>2</sup>, -inca<sup>4</sup>, -diğimda<sup>4</sup>, -diğında<sup>4</sup>, -ken (-iken), -yi<sup>4</sup>, -caq<sup>3</sup> (-icək), -madın<sup>2</sup>, -a<sup>2</sup> şəkilçili feli bağlamalarla ifadə olunur. Müq. et: *Bədəvi atlar issini görüb oğradıqda* (KDQ, 36); *Ağ otağı qeyuban qara otağa giron qızlar* (KDQ, 62); *Şöklü Məliki böyürdübəni Qazan böy atdan yero saldı* (KDQ, 66); *İkisini atanda üçün-dördün yeqdi* (KDQ, 43); *Qara polaz üz qılıcı çalmayınca qırım dönmez* (KDQ, 32); *Çobanı gördüğində xəbərləşdi* (KDQ, 45); *Oğlan geyiki qovarkən babasının, ögündən gəlüb-gedordi* (KDQ, 37); *Qazan köpəgi qovlayı Qaraca çobanın üzərinə gəldi* (KDQ, 45); *Ayğurları göricek bəzəndi* (KDQ, 57); *Oğlin səni öldürmədi son oğlını öldürü görgilə* (KDQ, 37); *Dədəyi qoa-qoa Dəli Qarçar on yelək yer aşındı* (KDQ, 56).

Birleşmənin birinci torəfi heç bir şəkilçi qəbul etməmiş sözə, ikinci torəfi iso -ib<sup>4</sup>, -iban<sup>4</sup>, - anda<sup>2</sup>, -diğimda<sup>4</sup>, -diğında<sup>4</sup>, -ken (-iken), -yi<sup>4</sup> şəkilçili feli bağlamalarla ifadə olunur. Müq. et: *Qolça qopuz götürüb eldən-ela, bogdan-bəzər ozan gəzər* (KDQ, 32); *Göz açuban gördüğüm* (KDQ, 59); *Tatlı damağ tutubanı soruşmadım* (KDQ, 92); *Oğlum Uruz ox atanda buta qalmış* (KDQ, 44); *Qızıl dəvə gördüğimdə bozlaşdırın* (KDQ, 45); *Av avlarkən babasının, tavları üzərinə gəldi* (KDQ, 53); *Qız dildəyə varan belə varmaz* (KDQ, 85).

Birleşmənin birinci torəfi mənsubiyyət şəkilçisi qəbul etmiş sözə, ikinci torəfi iso -ib<sup>4</sup>, -iban<sup>4</sup>, - anda<sup>2</sup>, -inca<sup>4</sup>, -yi<sup>4</sup>, -madın<sup>2</sup> şəkilçili feli bağlamalarla ifadə olunur. Müq. et: *Ayfir atın boğazlayub, aşum versin* (KDQ, 75); *Ala gözüm açuban dünya gördüm* (KDQ, 95); *Açığu tutanda qara taşı kül eyləyən...* (KDQ, 49); *Yen, ümlə alca qanım silməyince* (KDQ, 38); *Qararularından ağ əllərin bağlanması* (KDQ, 90).

<sup>1</sup> Huseynov A.Q. Azərbaycan dilində müəyyənlik və qeyri-müəyyənlik kateqoriyası, Bakı, 1970, səh. 40-71; Nəvrəzov R.G. Средства выражения определенности и неопределенности в современном азербайджанском языке, АКД, Баку, 1975, стр. 27.

Birleşmenin birinci torofı monsubiyyot şəkilçilərindən sonra işlənən -in<sup>4</sup> təsirlik hal şəkilçisi<sup>1</sup> qəbul etmiş sözlə, ikinci torof isə -ib<sup>4</sup>, -iban<sup>4</sup>, -anda<sup>2</sup>, -inca<sup>4</sup>, -diğimda<sup>4</sup>, -diğında<sup>4</sup>, -yi<sup>4</sup>, -caq<sup>2</sup> (-icek), -madın<sup>2</sup>, -diqda<sup>4</sup>, -diqdən<sup>4</sup>, -a<sup>3</sup> şəkilçili feli bağlamalarla ifadə olunur. Müq.ət: *Dizin basub oturanda halal görkli* (KDQ, 33); *Ög tamarın dəlübən qanın oran* (KDQ, 88); *Birin atanda ikisin-üçün yiqdi* (KDQ, 43); *Yalnız oğlu xəbərin almayıncı* (KDQ, 73); *Yelisi qara Qazlıq atın bindigində* (KDQ, 92); *Bədəvi ata binüb oğlancığın istəyü getdi* (KDQ, 38); *Sərimsaq otun yemədin, Qazan, içim göynər* (KDQ, 72); *Hər kişi sözün söylədikdə* (KDQ, 92); *Qar-nın teyurdıqdan sonra qazanları dapdi, çevirdi* (KDQ, 64); *Başın ala baqar olsam, başsız ağac* (KDQ, 48).

«Kitabi-Dodo Qırqud» dastanlarının dilində təsirlik hallı feli birleşmələrin böyük bir qismini ikinci komponenti feli sıfotlarla ifadə olunan feli birleşmələr təşkil edir. Tədqiq etdiyimiz abidonin dilində bu tip birleşmələrin aşağıdakı struktur-semantik tiplərini ayırməq olar:

Təsirlik hallı feli birleşmenin birinci komponenti -i<sup>4</sup>, -ni<sup>4</sup> şəkilçili sözlə, ikinci komponenti isə -an<sup>2</sup>, -diğim..., -ar<sup>2</sup>, -mış<sup>4</sup> şəkilçili feli sıfotlarla ifadə olunur. Müq.ət: *Ağac gəmiləri oynadan su* (KDQ, 44); *Kəfərləri qırduğun anmazı* (KDQ, 53).

Təsirlik hallı feli birleşmenin birinci torofı heç bir şəkilçi qəbul etməmiş sözlə, ikinci komponenti isə -an<sup>2</sup>, -diğim..., -ar<sup>2</sup>, -mış<sup>4</sup> şəkilçili feli sıfotlarla ifadə olunur. Müq.ət: *Avazı qaba köpəklərə qoğa salan* (KDQ, 45); *Ox atdığum yerləri, qılıc qalub baş kəsdim yerləri göstərəyim* (KDQ, 69); *Yağrınanda qalqan oynar yiyəsi olur* (KDQ, 86); *Ay anəzlə azmış, feli donmüs, qadir allah ağ alına qada yazmış* (KDQ, 56).

Təsirlik hallı feli birleşmenin birinci torofı -in<sup>4</sup> təsirlik hal şəkilçisi qəbul etmiş sözlə, ikinci torofı isə -an<sup>2</sup>, -diğim..., -maz<sup>2</sup> şəkilçili feli sıfotlarla ifadə olunur. Müq.ət: *Kön,lin yuca tutan ordo dövlət olmaz* (KDQ, 31); *Bərə gəlgil, ağ südin emdigim, qadunum ana!* (KDQ, 39); *Ol kəfərin üçün atub birin yarmaz oqçısı olur* (KDQ, 70).

<sup>1</sup> Благова Г.Ф. Тюркское склонение в ареально-историческом освещении, М., Наука, 1981, стр. 30-31; Кыпчак М. Категория падежа в тюркских языках, Баку, 1994, стр. 27.

Tesirlik halli feli birleşmenin birinci komponenti monsubiyyet şəkilçisi qəbul etmiş söz, ikinci komponenti isə -an<sup>2</sup>, -diğum..., -miş<sup>3</sup> şəkilçili feli sıfatları ifade olunur. Müq.ət: *İlgiyuban qara tağım yığan Qazan* (KDQ, 77); *Buymuzu burma qoçlarımız aldıdı yoq* (KDQ, 62); *Ay əməl azmış, feli dönmüş, qadir allah alnına qada yazmış* (KDQ, 86).

Tesirlik halli feli birleşmelerin struktur-semantik tiplərindən biri do ikinci komponenti mosdərlə ifadə olunan feli birleşmələrdir. Bu tip birleşmələrin aşağıdakı növleri var:

Birleşmenin birinci komponenti -i<sup>4</sup>, -ni<sup>4</sup> şəkilçili söz, ikinci tərofi isə mosdərlə ifade olunur. Müq.ət: *Yad oğlı saqlamaqla oğul olmaz* (KDQ, 31); *Baybicən bəğün bir qızı varmış, anı görməyə gedim* (KDQ, 54).

Birleşmenin birinci tərofi heç bir şəkilçi qəbul etməmiş söz, ikinci tərofi isə mosdərlə ifade olunur. Müq.ət: *Mən qırıma varamadan ol man, a bəz gətürmək gərək* (KDQ, 55); *Dəz yerdə turğay atmağa yaxşı* (KDQ, 63).

Birleşmenin birinci tərofi monsubiyyet şəkilçilərindən sonra işlənən -in<sup>4</sup> tesirlik hal şəkilçi qəbul etmiş söz, ikinci komponenti isə mosdərlə ifade olunur. Müq.ət: *Ağam Qazan, sən Evin almağa gedərsən...* (KDQ, 102).

«Ad + fel» tipli birleşmelerin bir qrupunu da yönlük halli feli birleşmələr təşkil edir. Bu tip birleşmələrin birinci komponenti ismin yönük halında olan söz, ikinci komponenti isə fəlin əsittit formalarından biri ilə ifade olunur. Y.M.Seyidov qeyd edir ki, bu tip birleşmələrdə həm birinci, həm do ikinci tərofın geniş sözler şəbəkosini ehətə edə bilmesi, hər iki tərofda çox müxtolif menalara malik sözlerin iştirakı yönük halli feli birleşmələrdə çox rongarong mona əlaqələri yaradır.<sup>1</sup> Ümumilikdə, yönük halli feli birleşmələrin menasını hərəkətə onun (hərəkətin) istiqaməti arasındaki əlaqələr təşkil edir. Bu birleşmələrin birinci tərofi ikinci tərofda fellərlə ifadə olunan hərəkətin istiqamətini bildirir.

«Kitabi-Dedo Qorqud» dastanlarının dilindəki yönük halli feli birleşmələrin aşağıdakı struktur-semantik tiplərini göstərmək mümkündür.

Yönlük halli feli birleşmenin birinci tərofi yönük halda olan söz, ikinci tərofi isə -ib<sup>4</sup>, -iban<sup>4</sup>, -ibani<sup>4</sup>, -inca<sup>4</sup>, -anda<sup>2</sup>, -diğimda<sup>4</sup>.

<sup>1</sup> Seyidov Y. Azərbaycan dilində söz birleşmələri, səh. 322.

-madın<sup>2</sup>, -ken (-ikon), -ali<sup>2</sup>, -caq<sup>2</sup>, -yi<sup>4</sup> şokilçili feli bağlamalarla ifade olunur. Müq.et: *Oğlam həkimlərə ismarlayıb Dorsə xandan saqladılar* (KDQ, 39); *Kafər sərhəddinə, Ağlağana, Gökçə tağa aluban çıqayın* (KDQ, 69); *Altun-aqça gücünə salubanı səni qurtaraydım, oğul!* (KDQ, 82); *Qarağuşa qiymayınca yol alınmaz* (KDQ, 31); *Köksi gözəl, kaya taşlılara gün dəgəndə* (KDQ, 34); *Səlim ələ baqduğumda tayım Uruzi gördüm* (KDQ, 69); *Mən qaraquç atıma binmədin ol binmax gərək* (KDQ, 55); *Keyikə atarkən oqla səni urar, öldürər* (KDQ, 37); *Ərə varalıdan bəri dəxi qarnım teymədi, yüzim gülmədi* (KDQ, 33); *Dəstəmli gözünə silcək, allah-tealanın qüdrotılı gözü açıldı* (KDQ, 66); *Evina gəli yürürkən Əzrayıl atının gözünə göründi* (KDQ, 80).

Yönlük halli feli birleşmelerin müyyən qrupunda ikinci torof kimi feli sıfetler çıkış edir. Tabeedici üzv rolunda çıkış eden feli sıfetler adları yönük halda idarə edərək yönük halli birleşmelerin yaranmasına sebəb olur. Tədqiq etdiyimiz abidədə bu tip feli birleşmelerin ikinci komponenti kimi -an<sup>2</sup>, -acaq<sup>2</sup>, -miş<sup>4</sup>, -ar<sup>2</sup>, -diğim... şokilçili feli sıfetler çıkış edirlər. Müq.et: *Dəmür yaylı Qıpçaq Məlikə qan qusdırın...* (KDQ, 49); *Bağlar allah-təala man, a bir qız vercək olursa...* (KDQ, 52); *Ay əməl azmış, feli dönmüş, qadir allah ağı alına qadı yazmış* (KDQ, 56); *Və dəxi nəçə buna bənzər söz söylədi* (KDQ, 31); *Təyunca yüzünə baqmadığım xanım yığıt* (KDQ, 58).

«Kitabi-Dədo Qoquq» dastanlarının dilində yönük halli feli birleşmelerin bir qrupu da ikinci komponenti məsderlər ifade olunan feli birleşmeler təşkil edir. Müq.et: *Qarğa-qızığın qan görüb, oğlanın üstüne qonmaq istərdi* (KDQ, 38); *Beyrək götürər qızı yera urmaq istər, qız götürər Beyrəgi yera urmaq istər* (KDQ, 55).

Abidonin dilindəki yönük halli feli birleşmelerin araşdırılması göstərir ki, bu tip birleşmələrdə ikinci torof rolunda çıkış edən feli bağlama, feli sıfet və məsderlər hem təsirsiz, hem də təsirli ola bilər. Tabeedici üzv vəziyyətində çıkış edən ikinci torof təsirsiz fello ifade olunduqda toroflər arasındaki mona olaqoloru daha bariz şokilde nozorə çarpır. Bu onunla bağlıdır ki, təsirli fellor daha çox təsirlik halda olan sözlərlə işlənir və hər hansı bir obyektiñ üzərində icra olunan işi ifade etməyə xidmət edirlər. Müq.et: *Bir gün ata binüb divana gelürkən bir kişi aydır* (KDQ, 119); *Üzəngiyə qalqıb qatı çəkdi, uz atdı* (KDQ, 37).

Istər adlıq, istərsə də təsirlik halli feli birleşmələr müqayisədə yönük halli feli birleşmələr tədqiq etdiyimiz abidonin dilində

bosit ve sönük görünür. Bu cehet hem yönük halli feli birleşmelerin struktur-semantik tiplerinin arzığında, hem de yönük halli birleşmelerin işlenme tezliyinde özünü gösterir. Lakin qeyd etmek lazımdır ki, yerlik ve çıkışlık halli feli birleşmelerle müqayisəde yönük halli birleşmeler daha çox işlenir. Yönük hal məkanı hallardan uzaklaşaraq məkan mənasından olavo surət qrammatik semantika ifade etdiyindən yönük halli feli birleşmelerin istifadəsində müəyyən dinamiklik hiss olunur. Müasir dilimizdə yönük halın, cələbə de yönük halli feli birleşmelerin bu cəhəti aydın sezilir. «Kitabi-Dedo Qorqud»un dilində bu dinamikliyin ilk rüçəyməri özünü gösterir.

Adlarla sellərin birleşməsi noticesində meydana çıxan feli birleşmelerin bir qrupunu da yerlik halli feli birleşmeler təşkil edir. Todqıq etdiyimiz abidədə yerlik halli feli birleşmeler bir o qədər də zəngin struktur-semantik xüsusiyyətlərə malik deyil. Buna baxmayaraq, abidənin dilindəki yerlik halli feli birleşmeler onlara məxsus olan spesifik əlamətlərlə «ad+fel» tipli digər birleşmələrdən fərqlənir. Yerlik halli feli birleşmelerin birinci torofu ikinci torof vasitəsilə ifade olunan hərəketin baş verdiyi məkanı bildirir.

«Kitab-Dedo Qorqud» dastanlarının dilində yerlik halli feli birleşmelerin aşağıdakı struktur-semantik qruplarını müəyyənlaşdırırmış olar.

Birleşmənin birinci torofu yerlik halda olan sözə, ikinci torofı isə -ib<sup>4</sup>, -anda<sup>5</sup>, -madın<sup>6</sup>, -i<sup>7</sup> şəkilçili feli bağlanmalarla ifade olunur. Müq.ət: *At üstündə ağlanmayıüb yortan Qazan!* (KDQ, 77); *Minarda banlayanda soqih görkli* (KDQ, 33); *Qayıtabanda dəvələrim bozlatmadın* (KDQ, 125); *Qazan bugün qarıcıq olmuş anası qara dəvə boynunda asılı getdi* (KDQ, 43).

Birleşmənin birinci komponenti yerlik halda olan sözə, ikinci torofı isə -an<sup>8</sup>, -dığım..., -miş<sup>9</sup>, -ar<sup>10</sup> şəkilçili feli sıfotları ifade olunur. Müq.ət: *Avda qalan oğul içün qayırmağıl* (KDQ, 44); *Ağ qoyunlar golüb çevrəsində yatdığı su!* (KDQ, 44); *Sərb yerdə yapılmış kəsər şəhri* (KDQ, 118); *Yağrısında qalqan oynar yiysi olur* (KDQ, 86).

Birleşmənin birinci komponenti yerlik halda olan sözə, ikinci torofı isə məsədlərə ifade olunur. Qeyd etmek lazımdır ki, sonuncu tip feli birleşmə abidənin dilində yalnız bir dofta işlenmişdir. Müq.ət: *Daz yerde turğay atmağa yaxşı* (KDQ, 63).

Araşdırmağımıza görə, abidənin dilində 27 yerlik halli feli birleşmə işlenmişdir. Bu cəhət abidənin dilində işlenmiş yerlik halli feli birleşməleri onları emələ getirən toroflar arasındaki məna el-

qesine gərə tosnif etməyi çotinleşdirir. Müasir dilimizdə yerlik hallı feli birleşmələr arasında, əsasən, üç mona olaqası – məkan, obyekt və zaman – özünü göstərir. Obyekt olaqosunu məkan olaqosından töromo hesab etmek olar. Çünkü obyektin özü müəyyən cizgilərə malik olan mokandır. Yerlik həhn ifadə etdiyi mona çalarlıqları ilə bağlı N.K.Dmitriyev yazar ki, yerlik hal evvel məkan münasibəti ifadə edirdi. Sonralar o, zaman kateqoriyası üçün də tətbiq olunmağa başladı.<sup>1</sup>

Müasir Azərbaycan dilində yerlik hallı feli birleşmələrdə zaman olaqası də özünməxsus yer tutur və məkan olaqosundan asılı olmayan bir əlamət kimi özünü göstərir. Lakin «Kitabi-Dədo Qorqud» dastanlarının dilində işlənmiş yerlik hallı feli birleşmələrin araşdırılması göstərir ki, burada işlənmiş yerlik hallı feli birleşmələr zaman monasını ifadə etmə bilmir. Görünür, yerlik hallı feli birleşmələrdə zaman monasının ifadə olunması uzun süren tarixi inkişafın nticəsidir.

«Ad + fel» tipli birleşmələrin bir qrupunu da çıxışlıq hallı birleşmələr təşkil edir. Tədqiq etdiyimiz abidenin dilində bu tip feli birleşmələrin aşağıdakı struktur-semantik variantları var:

Birleşmənin birinci tərefi çıxışlıq halda olan sözə, ikinci tərefi iso -ib<sup>4</sup>, -iban<sup>4</sup>, -düğümədə<sup>4</sup>, -madın, -inça şəkilçili feli bağlamalarla ifadə olunur. Müq.ct: *Vardilar, Qazanı quyudan çıqarub götürdilər* (KDQ, 117); *Ağ qovağın budağından yurğayuban keçmişən* (KDQ, 63); *Qalqubanı yerimdən turduğumda* (KDQ, 95); *Men yerimdən turmadın ol turgəc gərək* (KDQ, 55); *Qız anadan görəyince ögüt almaz* (KDQ, 31);

Birleşmənin birinci tərefi çıxışlıq halda olan sözə, ikinci tərefi iso -an<sup>2</sup>, -düğüm... şəkilçili feli sıfotlarla ifadə olunur. Müq.ct: *Qazan kibi pəhləvanı bir savaşda üç kərrə atından yıqan* (KDQ, 77); *Ağzıllar bu suyundan iżdigəl yoq* (KDQ, 62).

«Kitabi-Dədo Qorqud»un dilində çıxışlıq hallı feli birleşmələrin müəyyən qrupu məsədlərle formallaşır. Feli birleşmənin bu struktur-semantik tipi abidenin dilində çox az işlənir. Müq.ct: *Beyrək baqdı gördü kim, kiçi qız qarındaşı binardan su almağa gəlür* (KDQ, 60).

Tədqiq etdiyimiz abidenin dilində işlənən çıxışlıq hallı feli birleşmələr işlənmə tezliyinə görə yalnız yerlik hallı birleşmələrdən

<sup>1</sup> Дмитриев Н.К. Структура тюркских языков. М., 1962, стр. 371.

üstündür. Belə ki, burada 60-a yaxın çıxışlıq halli birleşme işlenmiştir. Bu birleşmeler struktur baxımdan, yeni ikinci komponentlərinin ifade olunması ve semantik əlaqə baxımından bir-birino yaxınlaşırlar. Belə ki, çıxışlıq halli feli birleşmelerin tərəfləri arasında məkan və obyekt əlaqəsi olur.

«Kitabi-Dodo Qorqud» dastanlarının dilində «ad + fel» tipli birleşmelerin tədqiqi göstərir ki, bu birleşmeler həm forma, həm də məna əlaqələrinə görə bir-birindən osası şəkildə forqlanır. Bu isə öz növbəsində həmin tip birleşmelerin işlenmə tezliyini şərtləndirir. Abidonin dilində təsirlik halli birleşmeler daha üstündür. Adlıq halli birleşmeler də müasir dilimizdə müqayisədə çox işlenir. Bu fikir ikinci torofisi məsələlə ifade olunan adlıq halli birleşmeler üçün dənə keçərlidir. Belə ki, abidedeki adlıq halli birleşmelerin bir qismi müasir dilimiz baxımdan anomaliya təsviri bağışlayır.

Dissertasiyanın ikinci fəsi «Kitabi-Dodo Qorqud» dastanlarının dilində «fel + fel» tipli birleşmeler» adlanır.

«Kitabi-Dodo Qorqud» dastanlarının dilində işlənmiş feli birleşmelerin bir qrupu da hor iki torofisi felin afinit formaları ilə ifade olunan birleşmelerdir. Başqa sözlu desək, bu birleşmələrdə ikinci komponent feli bağlama, feli sıfət və məsələ, birinci komponent isə yalnız feli bağlamalarla ifade olunur. «Fel + fel» tipli birleşmeler türk dillerində bir o qədər də geniş yayılmayıb. Məhz bu səbəbdən ki, N.Z.Hacıyeva bu modeldə düzələn feli birleşmələr içorisində -ib<sup>4</sup> okilçili feli bağlamalarla formalasən tipin möhsuldar olduğunu qeyd edir.<sup>1</sup>

Hor iki torofisi fellərlə ifade olunan feli birleşmələr adları fəllərdən yaranan feli birleşmələrlə müqayisədə bir o qədər çox işlənmirlər. Tədqiq etdiyimiz abidenin dilində işlənmiş hor iki torofisi fellərlə ifade olunan birleşmələrin üç qrupunu müəyyənlaşdırmaq olar:

1. İkinci torofisi feli bağlamalarla ifade olunan feli birleşmələr;
2. İkinci torofisi sıfətlərlə ifade olunan feli birleşmələr;
3. İkinci torofisi məsələlə ifade olunan feli birleşmələr.

Birinci qrupa daxil olan feli birleşmələr nisbi işlenmə tezliyinə malikdirlər. Bu tip birleşmələrin aşağıdakı struktur-semantik tiplərini göstərmək olar:

<sup>1</sup> Гаджиева Н.З. Основные пути развития синтаксической структуры тюркских языков, М., Наука, 1973, стр. 153.

Birleşmenin birinci komponenti -ib<sup>4</sup> şəkilçili feli bağlama ilə, ikinci komponenti iso -anda<sup>2</sup>, -kon (-ikon), -inca<sup>4</sup>, -diqda<sup>4</sup>, -diğimda<sup>4</sup>, -diğında<sup>4</sup>, -i<sup>4</sup>, -a<sup>2</sup>, -icaq<sup>2</sup>, -madın<sup>2</sup>, -ib<sup>4</sup> şəkilçili feli bağlamalarla ifade olunur. Müq. et: *Qulaq urib dinləyəndə ümmət görkli* (KDQ, 32); *Dəli Domrul qırq yigid ilən yeyib-içib oturarkən nəgahandan Əzrayıl çıqu gəldi* (KDQ, 79); *Paralanıb Qazlıq atımdan enməyinə* (KDQ, 73); *Bədəvi atlar issini görüb oğradiqda* (KDQ, 34); *Taşqun-taşqun suları aşub göldigində-keçdigində Beyrək adlu bir yigidə bulışmadınım?* (KDQ, 61); *Gəlüb meydan ortasında qeyu verdilər* (KDQ, 38); *Quş uçurib, av avlayıb oğlunu oxlayıb öldürə görgil* (KDQ, 37); *Məğər xanum, genə bir gün bölgəri basub oturicaq, Tərs Uzamış deərlərdi, Oğuzda bir yigit vardı, aydır* (KDQ, 110); *Ağca yüzli yörklimi Aruz oğlu Basat gəlüb almadın Qazan man, a yetişsin* (KDQ, 125); *Həm ölüslərimiz üçün verdiğimiz aşı əllərindən çəküb alub yərr imiş* (KDQ, 117).

Birleşmenin birinci komponenti -iban<sup>4</sup> şəkilçili feli bağlama, ikinci komponenti iso -anda<sup>2</sup>, -diğimda<sup>4</sup>, -diğında<sup>4</sup>, -i<sup>4</sup> şəkilçili feli bağlamalarla ifade olunur. Müq. et: *Çağıruban dad verəndə yol cəvəslü* (KDQ, 63); *Qalqubani Selcan xatun turduğimda* (KDQ, 92); *Qalqubani, yigidlərin, yerün, üzden uru turun* (KDQ, 34).

Birleşmenin birinci torofı -madın şəkilçili, ikinci torofı iso -ib<sup>4</sup>, -i<sup>4</sup>, -koc<sup>2</sup> şəkilçili feli bağlamalarla ifade olunur. Müq. et: *Sarı yılan soqmadin ağca tanım qalqub işşər* (KDQ, 38); ... *savaşmadın-uruşmadın ali verəyim, döngil geri!* (KDQ, 40); *Baba, man, a bir qız ali ver kim, mən yerimdən turmadın ol turgac garək* (KDQ, 55).

Birleşmenin birinci torofı -kon (-ikon) şəkilçili, ikinci torofı iso -ib<sup>4</sup>, -yi<sup>4</sup> şəkilçili feli bağlamalarla ifade olunur. Müq. et: *Taş Oğuz bölgəri oturarkən əlrib salam verdi* (KDQ, 124); *Ağ birçəklü anam «oğuls» derkən «Bazimbəxti Qazan» deyül ağladasan* (KDQ, 74).

Birleşmenin birinci komponenti -i<sup>4</sup> şəkilçili, ikinci komponenti iso -kon şəkilçili feli bağlamalarla ifade olunur. Müq. et: ... *evinə gəli yürürkən Əzrayıl atının, gözünü göründü* (KDQ, 105).

«Kitabi-Dəde Qorqud» dastanlarında «fel + fel» tipli birləşmələrin bir qrupunu da ikinci torofı feli sıfət və mösədərə ifade olunan birləşmələr təşkil edir. Belə birləşmələrdə birinci torof -ib<sup>4</sup>, -iban<sup>4</sup>, -ibani<sup>4</sup>, -diğimda<sup>4</sup>, -anda<sup>2</sup>, -madın<sup>2</sup>, -i<sup>4</sup>, -kon, -ali<sup>2</sup> şəkilçili feli bağlamalarla, ikinci komponent iso -an<sup>2</sup>, -diğim..., -ar<sup>2</sup>, -an<sup>2</sup> şəkilçili feli sıfətlərle ifade olunur. -an<sup>2</sup> şəkilçili feli sıfətlər bu tip birləşmələrin yaranmasında nisbi üstünlüyü malikdir. Müq. et: «*Hi demədin başlar kəsən cələdi olur*» (KDQ, 70); *Qız dilşyū varan böylə varmaz* (KDQ, 72); *On ay deyəndə dünyaya götürdüğim oğul*

(KDQ, 47).

Tədqiq etdiyimiz abidonin dilində «fel + fel» tipli birləşmələrin bir qrupunu da ikinci komponenti mosderlər formalasən feli birləşmələr təşkil edir. Belə birləşmələrin birinci komponenti rolunda -ib<sup>4</sup>, -iban<sup>4</sup>, -ibani<sup>4</sup>, -inca<sup>4</sup>, -kon (-ikon) şəkilçili feli bağlamalar çıxış edir. Müq. et: *Qarğı-qızğın qan görüb oğlanın, üstüne qonmaq istərdi* (KDQ, 34); *Ovarmaq bəndən savaşuban hünər göstərmək səndən* (KDQ, 107); *Qalrubanı yerimdən tutmağım çəq* (KDQ, 107); *Oğuz ərənləri turarkən səni öğməğim yeq* (KDQ, 118).

Qeyd etmək lazımdır ki, tədqiq etdiyimiz abidonin dilində komponentləri başqa-başqa feli bağlama şəkilçiləri ilə formalasən feli birləşmənin ayrı-ayrı struktur-semantik variantlarının işlənmə tezliyi forqlidir. Belə ki, bozi feli bağlamalar abidonin dilində geniş şəkildə müşahidə olunsa da, bozularına nadir hallarda rast gəlinir. Məlumdur ki, feli bağlamaların nitqdo rolu başqa bir fələ aid olub, onunla ifadə olunan hərəkəti aydınlaşdırmaqdan ibarətdir. Y.M.Şeyidov bu münasibətlə yazar ki, feli bağlama zərf meylli fel formasıdır, feli bağlamalara adverbial sözler də deyirlər. Onların nitqdəki osas foaliyyəti zərf mövqeyində işlənməlidir.<sup>1</sup> A.M.Şerbak feli bağlamaları fəlin şəxsiyət forması adlandıraraq, göstərir ki, feli bağlamaların zaman anlayışı təsviflənən fəlin zaman anlayışı ilə sıx bağlıdır.<sup>2</sup>

Həm türkoloji dilçilikdə, hem də Azərbaycan dilçiliyində söz birləşmələri ilə mürokkəb sözləri, o cümlədən feli birləşmələri bir-biri ilə qarışdırırlar. Söz birləşmələrinin mürokkəb söz kimi izah edilməsinin osas səbəbi onlar arasında uyğun cəhətləri osas götürüb, forqlı cəhətlərə fikir verməmək dən irolı golur. Dilçilik elmi üçün isə bu iki kateqoriyanın ümumi cəhətləri deyil, onları bir-birindən ayıran və onların müstəqil hadisələr kimi izah olunması imkan verən cəhətlər daha çox maraqlıdır. F.R.Zeynalov bu qarışığı nozordu tutaraq yazar ki, bir çox hallarda iki (və ya daha çox) sözün varlığı mürokkəb feli müəyyənəşdirən üçün osas götürülür.<sup>3</sup>

«Kitabi-Dədo Qorqud» dəstanlarının dilində söz birləşmələrini omelo gotiren sözlər, yəni birləşmənin ayrı-ayrı komponentləri özlərinin leksik-semantik müstəqilliklərini tamamilə qoruyub sax-

<sup>1</sup> Şeyidov Y.M. Azərbaycan dilinin qrammatikası. Morfologiya (pozot kurs), Bakı, 2000, sah. 361.

<sup>2</sup> Шербак А.М. Очерки по сравнительной морфологии тюркских языков (Глагол). Л., Наука, 1981, стр. 122.

<sup>3</sup> Zeynalov F.R. Türk dillerinin müqayiseli qrammatikası, II hissə (fel), Bakı, 1975, sah. 29.

layır, istor ayrıldıqda, isterse de birleşme daxilinde ayrı-ayrı məfhumlarla bağlılığını itirmir. Bu fikir təkcə abidonin dilindəki «fel + fel» tipli birləşmələrə aid olmayıb, cənə zamanda feli birləşmələrin digər tiplerinə («ad + fel», «zərf + fel» tipli birləşmələrə) da xasdır.

«Kitabi-Dədo Qorqud» dastanlarının dilindəki hər iki tərefi fellerle ifadə olunan feli birləşmələrin komponentləri arasında mənaca relyativ əlaqə olur. Məhz bu baxımdan da «fel + fel» tipli birləşmələrdən əsaslı şəkildə fərqlənir. Bu tip birləşmələrdə birinci komponet rolunda çıxış edən feli bağlamalar ikinci komponent rolunda çıxış edən felin afinit formalarını zaman, torz, sobob və s. mənalar baxımdan tamamlayıb ki, təreflər arasındaki relyativ əlaqə də özünü məhz bunda göstərir.

Her iki tərefi fellerle ifadə olunan feli birləşmələrin tərefləri arasında yanaşma əlaqəsi var. Belə ki, feli bağlama ilə ifadə olunan birinci təref felin afinit formalarından biri ilə ifadə olunan ikinci tərefə yanaşır və bu qrammatik zəmin əsasında feli birləşmənin bu struktur-semantik tipi meydana çıxır.

Qeyd edək ki, yanaşma əlaqəsində sözlerin yanaşması - yanaşılı işlənməsi əsas götürülür. Bu əlaqənin yanaşma adlandırılmasında da bununla əlaqədardır. Lakin nəzər almaq lazımdır ki, yanaşma əlaqəsində olan sözler həmişə yanaşılı işlənmir. Yəni yanaşma əlaqəsinə giren sözler yanaşılı işlənə bildikləri kimi onların arasında başqa sözler də işlənə bilir. Məhz buna görə də dilçilikdə yanaşma əlaqəsinin iki növü (tam və tam olmayan yanaşma) göstərilir.

«Kitabi-Dədo Qorqud» dastanlarının dilində işlənmiş «fel + fel» tipli birləşmələr arasında hem tam, hem də tam olmayan yanaşma əlaqəsi özünü göstərir:

a) feli birləşməni əmələ getiren komponentlər tam yanaşma əlaqəsinə girirlər: *Av avlayı gəzərkən ögündən bir yaralu keyik çıqdı* (KDQ, 34);

b) feli birləşməni əmələ getiren komponentlər tam olmayan yanaşma əlaqəsinə girirlər: *Ağ qoyunlar galüb çevrəsində yatdığu su* (KDQ, 44); *Gəlübən Qazanın qızın orlikla alan...* (KDQ, 49).

Dissertasiya işinin III fəsil «Kitabi-Dədo Qorqud» dastanlarının dilində «zərf + fel» tipli feli birləşmələr» adlanır. Feli birləşmənin bu tipində tabeedici komponent vəzifəsində felin afinit formalarından biri, təbə təref kimi isə zərf çıxışıdır. Tədqiq etdiyi abidonin dilində feli birləşmənin bu tipinin müxtəlif struktur-semantik variantları müşahidə olunur. Həmin struktur-semantik variantların araşdırılması bir tərefdən bu birləşmələrin tərefləri arasındaki məna münasibətlərini müoyyənlaşdırılməyə kömək etdiyi kimi, digər tərefdən «Kitabi-Dədo Qorqud» dastanlarının dilində hansı

struktur-semantik tipin daha geniş yayıldığını da ortaya çıxaracaqdır ki, bu da neinki tədqiq etdiyimiz abidonin dilində, cələlo da Azərbaycanın yazılı abidelərinin dilində feli birleşmələrin yerini müəyyənlaşdırmaq üçün xüsusi əhəmiyyət daşıyır.

Abidonin dilində «zərf + fel» tipli birleşmələrin aşağıdakı struktur-semantik variantlarını ayırmalıdır.

Birleşmənin birinci tərefi sadə terzi-hərəkət zərfi ilə, ikinci tərefi iso -ib<sup>4</sup>, -iban<sup>4</sup>, -ğac<sup>2</sup>, -caq<sup>2</sup> (-icək) şəkilçili feli bağlamalarla ifadə olunur. Müq.ət: *Qanda getdin bəni yalnış qeyub, xanum yigit!* (KDQ, 58); *Gizli yaqa tutuban yılışdılın* (KDQ, 93); *Çoban bəylə digəc Qazan ah etdi, aqlı başından getdi* (KDQ, 45); *Bunlar bəylə edicək Baybörə başın, acığı tutdu* (KDQ, 54).

Birleşmənin birinci tərefi düzəltmə terzi-hərəkət zərfi ilə, ikinci tərefi iso -ib<sup>4</sup> şəkilçili feli bağlamalarla ifadə olunur. Müq.ət: *Söklü Məlikə həvalə oldu, böyürdübəni atdan yero saldı, Əfəllücsə qara başın alub kəsdi* (KDQ, 50).

Birleşmənin birinci tərefi mürəkkəb terzi-hərəkət zərfi ilə, ikinci tərefi iso -ib<sup>4</sup> şəkilçili feli bağlamalarla ifadə olunur. Müq.ət: *Uğurun açıq olsun, sağ-əsən varub gələsən, gələcəgin varsa* (KDQ, 113).

Birleşmənin birinci tərefi sadə terzi-hərəkət zərfi ilə, ikinci tərefi iso -an<sup>2</sup> şəkilçili feli sıfetle ifadə olunur. Müq.ət: *Qazlıq atın bütün binən nə yigitsən...* (KDQ, 121).

Birleşmənin birinci tərefi düzəltmə terzi-hərəkət zərfi ilə, ikinci tərefi iso -an<sup>2</sup>, -acaq<sup>2</sup> şəkilçili feli sıfetlerle ifadə olunur. Müq.ət: *Dəstursuzca Bayındır xanın yağısun hasan...* (KDQ, 49); *Baban, a-anan, a sağıqlıqla varacaq olırsan...* (KDQ, 59).

Birleşmənin birinci tərefi mürəkkəb terzi-hərəkət zərfi ilə, ikinci tərefi iso -an<sup>2</sup> şəkilçili feli sıfetle ifadə olunur. Müq.ət: *Ya-lab-yalab yalabiyən ince tonlum* (KDQ, 93).

Birleşmənin birinci tərefi mürəkkəb terzi-hərəkət zərfi ilə, ikinci tərefi iso mosdorlu ifadə olunur. Müq.ət: *Küt-küt buğa solmağa başlıdi* (KDQ, 88).

Birleşmənin birinci tərefi sadə zaman zərfi ilə, ikinci tərefi iso -ib<sup>2</sup>, -iban<sup>4</sup>, -ibani<sup>4</sup>, -anda<sup>2</sup>, -madın<sup>2</sup>, -kon (-ikon), -diğündə..., -inca<sup>4</sup> şəkilçili feli bağlamalarla ifadə olunur. Müq.ət: *Oğul, sabah varub, öylən gəlmək olmaz* (KDQ, 85); *Alar sabah Dirə xan qalqu-bəni yerindən uri turıb...* (KDQ, 34); *Alan sabah səpə yerdə diki-təndə ağı ban evli* (KDQ, 94) və s.

Birleşmənin birinci tərefi düzəltmə zaman zərfi ilə, ikinci tərefi iso -madın<sup>2</sup> şəkilçili feli bağlama ilə ifadə olunur. Müq.ət: *Ə-a-filla görkli başın kəsilmədin* (KDQ, 90).

Birleşmenin birinci torofi mürokkob zaman zorfi ilo, ikinci torofi iso -ib<sup>4</sup>, -icaq<sup>2</sup>, -ken (-ikon) şəkilçili feli bağlamalarla ifade olunur. Müq.ct: *Gecə-gündüz deməyib yüridlər* (KDQ, 58); *Məğər xanım, genə bir gün bogları basub oturıcaq...* (KDQ, 110); *Bir gecə yeyüb-içüb oturarkən şahincibasına aydır* (KDQ, 116).

Birleşmenin birinci torofi sədə zaman zorfi ilo, ikinci torofi iso -an<sup>2</sup>, -diğim... şəkilçili feli sıfotlarla ifade olunur. Müq.ct: *Alar sabah yerindən turan qızlar* (KDQ, 62); *Alar sabah yerimdən turduğum qartuz üçün* (KDQ, 114).

Birleşmenin birinci torofi düzəltmə zaman zorfi ilo, ikinci torofi iso -an<sup>2</sup>, -mış<sup>4</sup>, -diğim... şəkilçili feli sıfotlarla ifade olunur. Müq.ct: *Çaxmaqluca çobanları dünlə yığırdan* (KDQ, 41); *Dün qatmış, üç gün dünlü yortmış yigit...* (KDQ, 113); *Dünlə karvan keçdiğin turğay bilür* (KDQ, 32).

Birleşmenin birinci torofi mürokkob zaman zorfi ilo, ikinci torofi iso -an<sup>2</sup> şəkilçili feli sıfotla ifade olunur. Müq.ct: *Qışda-yazda qarı-buzı ərinməyən...* (KDQ, 38).

Birleşmenin birinci torofi sədə, yaxud mürokkob zaman zorfi ilo, ikinci komponent iso məsərlərle ifade olunur. Müq.ct: *Hər gün Beyragı görməgə galurdu* (KDQ, 59).

Birleşmenin birinci torofi sədə yer zorfi ilo, ikinci torofi iso -ib<sup>2</sup>, -iban<sup>4</sup>, -diqda<sup>4</sup>, -diğimda... şəkilçili feli bağlamalarla ifade olunur. Müq.ct: *Qadın ana, qarşum olub nə böyvərsən?* (KDQ, 47); *Ana irübən qondilar* (KDQ, 94); *Oğlan anda yiqlıdıqda Boz atlı Xizir oğlana hazır oldu* (KDQ, 39).

Birleşmenin birinci torofı sədə yer zorfları ilo, ikinci torofı iso -an<sup>2</sup>, -ar<sup>2</sup>, -acaq<sup>2</sup>, -diğim... şəkilçili feli sıfotlarla ifade olunur. Müq.ct: *İterü yatan Qara deniz gördüm* (KDQ, 95); *Qırış günü ögdin dəpər alpimiz - Şəlur Qazan* (KDQ, 114); *Əger soni hasardan aşağı orğanla salındıracaq olursam...* (KDQ, 59).

Birleşmenin birinci torofı sədə komiyyət zorfi, ikinci torofı iso -ib<sup>4</sup> şəkilçili feli bağlamalarla ifade olunur. Müq.ct: *Həb bir yerdə dərib dururam* (KDQ, 57).

Birleşmenin birinci torofı mürokkob komiyyət zorfi, ikinci torofı iso -ib<sup>4</sup>, -anda<sup>2</sup>, -diğimda... şəkilçili feli bağlamalarla ifade olunur. Müq.ct: *Sonra Əmən deərlərdi, bir kişi altı kərrə varub hasarı alımadı* (KDQ, 94); *Tökə-tökə çəkiləndə şahbaz atlı* (KDQ, 95).

Birleşmenin birinci torofı sədə, yaxud mürokkob komiyyət zorfi, ikinci torofı iso -an<sup>2</sup>, -maz<sup>2</sup>, -diğim... şəkilçili feli sıfotlarla ifade olunur. Müq.ct: *Qazan kibi pəhləvanı üç kərrə atundan yıqan...* (KDQ, 77); *Telab-telab ağı südimi əmzirdigim oğul!* (KDQ, 82).

«Zor + fel» tipli birleşmələrdə komponentlər arasındaki məna

olaqları, osason, birleşmenin birinci tərəflərinin semantikası ilə müyyən olunur. Azərbaycan dilçiliyinin bütün tarixi boyu zərf bir nitq hissəsi kimi münasibət eyni olmamışdır. Bəzi hallarda hətta zərfi nitq hissəsi hesab etməmişlər. Buna görə də birinci tərəfi zərf, ikinci tərəfi isə fellərlə ifadə olunan feli birleşmələrin tərəfləri arasında mənə olaqları mosolosına köçməzdən əvvəl bu məsəleyə də öz münasibətimizi bildirmək istəyirik. Bütün nitq hissələrində olduğu kimi, zərfin də başqa nitq hissəleri ilə şəkilcə cyniliyi var. M. Hüseynzadəyə görə sıfır eşyaya, zərf isə horokoto, fələ, olamət aid olur və bunları ayırmak üçün cümlədəki işlənmə yerinə fikir vermək lazadır.<sup>1</sup> Y.M. Seyidovun zərf haqqında fikirləri digər dilçilərin fikirlərindən kifayət qədər forqlenir: «Ümumi dilçilikdə, həmin dilçiliyin osaslandığı dillərdə, məsələn, rus dilində zərfin osas olamətlərindən biri, bolko də birincisi onun qrammatik cəhətdən doyişməzliyi hesab olunur. Bu xüsusiyyət, əslində, Azərbaycan dilinin zərflərinə də aiddir. Azərbaycan dilində zərf hesab edilən bir sıra sözler nitqdə bir sıra doyişkiliyə məruz qahsa, mosolon, hallanırsa, bu o deməkdir ki, onların bir qismi zərf deyil, bir qismi isə zərf kimi inkişafını başa çatdırmayıb».<sup>2</sup> Biz də Y. Seyidovun bu fikrini şərīk çıxaraq bildiririk ki, dildə olan her hansı bir söz yalnız bir nitq hissəsinə aid ola bilər. Eyni sözün iki nitq hissəsinə aid olunması nitq hissələri telimi nozoriyyəsi baxımından yol verilməzdir.

«Kitabi-Dede Qorqud» dastanlarının dilində «zərf + fel» tipli feli birleşmələri müyyənlenədirərək, biz Y.M. Seyidovun müyyənlenədiriyi krietriyalardan çıxış edirik. O bu münasibəti yazır: «Birinci torəflərinin ifadesine görə «zərf + fel» tipli birleşmələrə iki cəhətdən yanaşmaq olar. Bir halda «zərf» sözünün möhdud termin mənasını osas alıb, yalnız o birleşmələrdən bohs etmək olar ki, onların birinci torəfləri yalnız zərfələ ifadə olunur. İkinci halda isə birinci torəfi zərfərlə və zərf mövqeyində çıxış edən sözlerə ifadə olunan birleşmələrin hamısını nozoro almaq olar. İkinci vəziyyət bu birleşmələrin birinci torəflərinin ifadə vasitələrinin söz miqdəri cəhətdən genişləndirir də, mahiyyətə birleşməye ciddi təsir göstərir».<sup>3</sup>

Biz də «Kitabi-Dede Qorqud» dastanlarının dilində «zərf + fel» tipli feli birleşmələri müyyənlenədirərək «zərf + fel» formulunu bir qədər geniş mənada götürür və bu birleşmələrin birinci to-

<sup>1</sup> Hüseynzadə M. Müasir Azərbaycan dili. Morfologiya, Bakı, 1983, sah. 229.

<sup>2</sup> Seyidov Y.M. Azərbaycan dilinin qrammatikası. Morfologiya, sah. 363.

<sup>3</sup> Seyidov Y.M. Azərbaycan Dilində söz birleşmələri, sah. 373.

rofini prinsip etibarı ile heç do bir nitq hissisi kimi zərfe daxil olan sözlerle mehdudlaşdırırıq.

Birinci tərofi zərflor, ikinci tərofi isə feli əsaslı formaları ilə ifadə olunan feli birleşmelerin komponentləri arasında yanaşma olaqası olur. Başqa sözə desək, feli birleşmənin birinci komponenti rolunda çıxış edən zərflər birleşmənin ikinci komponenti rolunda çıxış edən fellər yanaşır ki, bu osasda da «zərf + fel» tipli feli birleşmənin müxtolif struktur-semantik tipləri meydana çıxır. Təbəlilik olaqası olan yanaşma olaqası «zərf + fel» tipli feli birleşmələrin həmisini ohata edə bilmir. Belə ki, bu birleşmələr arasında bəzən idarə olaqası da özünü göstorir. Bu da məlumdur ki, idarə olaqası obyekt və relyativ olaqəli birleşmələrin tərofları arasında olur. İdarə olaqası ismin halları ilə əlaqədar olduğundan, bu əlaqə osasında yaranan birleşmələrin tabe tərofi hallana bilən, yəni substantiv, ya da müvəqqəti olaraq substantivləşən sözlərdən ibarət olur. Həri başdan qeyd edək ki, obyekt əlaqəli birleşmələrdən fərqli olaraq relyativ əlaqəli feli birleşmələrdə hal şəkilçiləri bozi vaxtlar pleonastik şəkilde işlənir. Başqa sözə desək, həmin feli birleşmələrdə hal şəkilçisinin işlenib-işlenmənəsi birleşmənin xarakterino heç bir təsir göstərmir. Müq.ət: *Qıṣda-yazda qarı-buzı ərinməyən Qazlıq taſına gəldi, çıqdı* (KDQ, 38). *Bəli, ağam Qazan, gecədən bir quzı bişirüb tururam* (KDQ, 48).

«Kitabi-Dədo Qorqud» dastanlarının dilində işlənmiş «zərf + fel» tipli feli birleşmələrdə birinci komponent rolunda çıxış edən zərflər ikinci komponent kimi çıxış edən feli bağlama, feli sıfət və məsədləri müxtolif cəhətlərdən seviyyeləndirir, izah edir. Bu tip birleşmələrdə təroflar arasında mənə əlaqələrini abidənin verdiyi materiallar osasında aşağıdakı kimi qruplaşdırmaq olar:

1. Birinci komponent ikinci komponentdə ifadə olunan həro-kötin tərzini bildirir. Müq.ət: *Dəstursuzca manım yağımı girən yigit, nə yigitsən* (KDQ, 91).
2. Birinci komponent ikinci komponentdə ifadə olunan həro-kötin zamanını bildirir. Müq.ət: *Oğul, sabah varub, öylən gəlmək olmaz. Öylən varub, axşam gəlmək olmaz* (KDQ, 85).
3. Birinci komponent ikinci komponentdə ifadə olunan həro-kötin yerini bildirir. Müq.ət: *Çün böylə oldu, imdi ilərə turmaq gərek, bəg oğlu* (KDQ, 55).
4. Birinci komponent ikinci komponentdə ifadə olunan həro-kötin komiyyətini bildirir. Müq.ət: *Qazan kimi pəhləvanı bir savaşda üç kərrə atundan yıqan...* (KDQ, 77).


Relyativ əlaqəli feli birleşmələrdə komponentlər arasında obyekt əlaqası olmadığından birleşmənin tabeədici tərofi qismində

işlenen feli bağlama, feli sıfat ve məsədorlar həm təsirli, həm də tövsiyəsiz fəllərlə ifadə oluna biler. Tabəcədici üzv rolunda çıxış edən fəlin hansı monah zərfle əlaqələnməsi fəlin birbaşa səmantikasından asildir.

Dissertasiyanın «Nəticə» hissəsində tədqiqatın əsas müdddəaları ümumiləşdirilmişdir.

Tədqiqat işinin əsas mözmunu aşağıdakı nəşrlərdə çap olunmuşdur:

1. «Kitabi-Dede Qorqud» dastanlarının dilində «ad + fel» tipli birleşmələr. Aspirantların və gənc tədqiqatçaların elmi konfransının materialları, Bakı, 2003, soh. 108.
2. «Kitabi-Dede Qorqud» dastanlarının dilində «ad + fel» tipli birleşmələrin təreflərinin ifadəsinə dair. «Tədqiqlər», 2003, № 2, soh. 110-116.
3. «Kitabi-Dede Qorqud» dastanlarının dilində təsirlik hallı feli birleşmələr. «Tədqiqlər», 2003, № 3, soh. 103-109.
4. «Kitabi-Dede Qorqud» dastanlarının dilində yönük hallı birleşmələr. «Tədqiqlər», 2003, № 4, soh. 177-184.
5. «Kitabi-Dede Qorqud» dastanlarının dilində yerlik hallı feli birleşmələr. «Dede Qorqud», ADPU, Bakı, 2003, № 3-4, soh. 172-174.
6. «Kitabi-Dede Qorqud» dastanlarının dilində çıxışlıq hallı feli birleşmələr. «Tədqiqlər», 2004, № 1, soh. 151-156.
7. «Kitabi-Dede Qorqud» dastanlarının dilində «əzərf + fel» tipli birleşmələrə dair. «Dil və ədəbiyyat», 2004, № 2 (40), soh. 50-52.
8. «Kitabi-Dede Qorqud» dastanlarının dilində «fel + fel» tipli birleşmələrin tərefləri arasında əlaqəyə dair. «Dil və ədəbiyyat», 2004, № 2 (40), soh. 52.
9. Feli birleşme və mürokkəb fel məsolosuna dair bəzi qeydlər. Elmi axtarışlar, XVI toplu, Bakı, «Səda», 2005, soh. 43-49.
10. «Kitabi-Dede Qorqud» dastanlarının dilində adlıq hallı feli birleşmələrin struktur tipləri. Elmi axtarışlar, XVI toplu, Bakı, «Səda», 2005, soh. 75-83.
11. «Kitabi-Dede Qorqud» dastanlarının dilində «əzərf+fel» tipli birleşmələrin tərefləri arasında mona əlaqələri. «Filologiya məsələləri» №1 Bakı, 2006, soh. 12-17.



СЕВИНДЖ АХМЕД кызы АБДИНОВА

ГЛАГОЛЬНЫЕ СЛОВОСОЧЕТАНИЯ В ЯЗЫКЕ  
«КНИГИ МОЕГО ДЕДА КОРКУТА»

РЕЗЮМЕ

Исследование посвящено глагольным словосочетаниям в языке «Книги моего деда Коркута».

Диссертация состоит из введения, трех глав, заключения и списка использованной литературы.

Во введении изложены актуальность, цель и задачи исследования, научная новизна, теоретическое и практическое значение исследования.

Первая глава диссертации называется «Глагольные словосочетания типа «имя + глагол» в языке «Книги моего деда Коркута». Автор подробно описывает все семантические и структурные типы глагольных словосочетаний типа «имя + глагол» в языке памятника, группирует эти словосочетания по падежам следующим образом: 1. глагольные словосочетания с именительным падежом; 2. глагольные словосочетания с винительным падежом; 3. глагольные словосочетания с дательным падежом; 4. глагольные словосочетания с местным падежом; 5. глагольные словосочетания с исходным падежом.

Вторая глава диссертации называется «Глагольные словосочетания типа «глагол + глагол» в языке «Книга моего деда Коркута». В этой главе анализируются такие словосочетания, в которых оба компонента являются афинитными формами глагола. Автор дает подробный анализ словосочетаний этого типа, то есть описывает все семантические и структурные типы («депричастия+ причастия», «департиципия + департиципия», «департиципия+ инфинитив»).

В третьей главе («Глагольные словосочетания типа «наречие + глагол» в языке «Книги моего деда Коркута») исследуются глагольные словосочетания, в которых первые компоненты выражены наречием, а вторые - афинитными формами глагола.

В заключении приведены существенные результаты исследования.

## ABDINOVA SEVINJ AHMED

### VERBAL COMBINATION OF WORDS IN THE «BOOK OF MY DEDE GORGUD» SUMMARY

The thesis is dedicated to the verbal combination of words in the language of «the Book of My Dede Gorgud».

The thesis is consisting of an introduction, three chapters, a conclusion and the list of published works.

In the introduction had been described the actuality, the aim and the task, scientific novelty, theoretical and the practical value of the research work as well.

The 1<sup>st</sup> chapter is called «The verbal combination of words of the type of» noun + verb” in the language of the “Book of My Dede Gorgud». The author has thoroughly been describing all the semantical and the structural types of the verbal combinations of words of the type of “noum + verb” in the language of the monument, the same time could group all these combinations of words on cases as the followings”: 1. Verbal set of words with nominative cases; 2. Verbal combination of verbs with the accusative case; 3. Verbal combinations of words with dative case; 4. Verbal combinations of words with local case; 5. Verbal combinations of words with the initial case.

The second charter of the thesis is called “The verbal combinations of words of the type of “verb+verb” in the language of the «Book of My Dede Gorgud». In this chapter the author could analyze such kinds of word combinations in which both components are the affinity forms of the verbs. The author here gives thorough analyses of the combinations of this type, i.e. he is describing all the semantical and the structural types (“verb adverb+participle”, “verbal adverb+verbal adverb”, “verbal adverb+intinitive”).

In the third chapter (“verbal combinations of words of the type of “adverb+verb” in the language of the «Book of My Dede Gorgud») are being investigated some verbal combinations of words, where the 1<sup>st</sup> components were being expressed by the adverb, but the second affinitive forms of the verb.

At the end of the thesis are being represented all the considerable results of this research work.

МИНИСТЕРСТВО ОБРАЗОВАНИЯ  
АЗЕРБАЙДЖАНСКОЙ РЕСПУБЛИКИ  
БАКИНСКИЙ ГОСУДАРСТВЕННЫЙ  
УНИВЕРСИТЕТ

*На правах рукописи*

СЕВИНДЖ АХМЕД кызы АБДИНОВА

ГЛАГОЛЬНЫЕ СЛОВОСОЧЕТАНИЯ В ЯЗЫКЕ  
«КНИГИ МОЕГО ДЕДА КОРКУТА»

10.02.01 – Азербайджанский язык

А В Т О Р Е Ф Е Р А Т

диссертации на соискание ученой степени  
кандидата филологических наук

БАКУ - 2007